

## Yax eylin yox edildiyi lk

.Bu hakimiyyt ata bilmdiklirini hl d hekayy evirib atlm hqiqt kimi danmaqdadr



ARANNNEWS.com

Arannnews:nur-az-c0m-Hakimiyyt vd verdiyi islahatlara balad. Tbii ki , z baa ddy kild. Bunlar n Knd tsrrfat nazirinin tarlaya , Thsil nazirinin mktb z tutmas , M. Cabbarovun da 2018-ci ili nazirliyi n keid ili elan etmsi islahat imi. Hmini vzif sahiblrinin maa artm haqqnda shbtlrini d "byk" islahatlara aid etmk olar.Bir deputatn szlrin gr,-"gr istyirsinizs ki, lkd korrupsiya v rvtxorlua qar (slind, bu szlrl bacarqszlqlarn etirafl edirlr) ciddi mbariz aparlsn, nazirlrin, (mgr, nazirlr mmur deyil?) mmurlarn, deputatlarn mk haqlarn ciddi kild artrmalyq"-deyir. Mgr, nazirlrin, deputatlarn, mmurlarn maaa ehtiyaclar var? Sad insanlar kimi onlar n vaxt maa midin qalblar? Bs ad kiln "mtbrlrin" zl mssislri? zl mssislrindn gln qazanclar? slind, bu kimi yanama Xalqn diqqtini hakimiyytin rvtxor olmasndan ciddi-chdl yayndurmaqdr. Xalqdan bu idariliyin rvtxorluunu gizltmkdir. dariliyin dzlcyin Xalq daha ne illr inandrmaqdr. Uursuz chddir. Bu msly psixoloji rh versk, bilrik ki, hyata bax yanamnda, sadc, iki cr insan var. nsan var pula hris, insan da var gz-knl tox. ox tssflr olsun ki, idarilikd tmsil olunan ksriyyt yerind deyil. Qurulacaq Xalq hakimiyyti baqasnn cibin girmiy z n hqart, rvti ADININ LM kimi qbul edn insanlarn iindn formalaacaq. Bir hqiqti bilirik ki, btn zamanlarda nfsi tox olmayan mmur maan az alb- almamandan asl olmayaraq daha da ox varlanmaq "mharibsi" aparar. Bu "mharibd" mnsub olduu xalqdan, xalqn dyrlrindn d kemy hazr olar.Bu idarilik Azrbaycan xalqn tk maddi dnyasz qoymayb, Konstitusiyasn da,Vtnda cmiyytini d, Xalqn iradsini d, min-amanln da yamalayb. Bu hakimiyytdn xilas olmaq vaxtdr. Yax n varsa bizdn TRK edilib, bizdn qoparlb. Qara gnlrin iind a gnmzdn danrq. lkd byk vziflilrin "azadlndan", byk vziflilrin "demokratiyasndan" dansaq vicdanmz .qarsnda susuz olarq

Bu hakimiyytin is primitivliyi, yartmazl gz nnd.qtidarn dnc mhdudluu Azrbaycan xalqnn hr gnn mdaxil etmsi kimi grnr. Sanki hr addm Azrbaycan xalqnn incidilmsin "hesablanb". Bu sbbdn d Xalq haql olaraq uursuzluunu iqtidrda axtarr.Multikulturalizm-bymkd olan nsilin STQLALYYTSZLK ruhunda "trbiy" edilmsin hesablanb. Multikulturalizm-lk daxilin yox, xarici "alm"mxsusluqdur. Maraql qvvlr hakimiyytin zifliyindn istifad edrk GLCKSZ bir hyat .yaamamzn trixlrini czr

dariliyin tsadfi adamlardan formalamas lkmizin daxili hyatna v xarici siyastin myynsizlik gtirib.Yni Azrbaycan Respublikas iqtidarn xarici siyastd v daxili hyatda hllsiz buraxd problemlrin aznda diri-diri yeyilir. Bu gn idarilik olaraq problemlrl dolu olan benzin llyinin stnd oturmanz frq edin. Azrbaycan cmiyytinin nifrtdn kdiyi "tarlalar" mllimlr kdirdiyiniz pambq tarlalarndan (pambqlq zr knd tsrrfat ixtisasllar var) daha genidir. Mllimini "ldrm" .hakimiyyt bir gn d, bir saat da mvcudluuna haqq ed bilmz

Qanunvericilik deputatlarn MM-d ayaq st qalxb himn oxumalar deyil! qtisadi inkiaf, sosial inkiaf, mlkiyytilik bir bu "mtbrlr" aid edilmmlidir, ax Azrbaycan xalq da var. Bu hakimiyyt .ata bilmdiklirini hl d hekayy evirib atlm hqiqt kimi danmaqdadr

Siyast elmdir. dman nv deyil ki, bu gn 2 m atlana bilmyn idman sabah atlana. Siyastd hakimiyyt ya bacarr, ya bacarmr. Ya uduzur, ya udur. Azrbaycan xalq bu hakimiyytin .uduzuqlarnn, bacarmadqlarnn girovuna evrilib